

EUROPEAN COURT OF HUMAN RIGHTS
COUR EUROPÉENNE DES DROITS DE L'HOMME

AZE - 2014/1

Ərizə Forması

Ərizə forması barədə

Bu ərizə forması rəsmi hüquqi sənəddir və Sizin hüquq və vəziflərinizə təsir edə bilər. Ərizə formasını doldurmaq üçün Qeydlər bölməndəki təlimatlara baxın. Şikayətinizə uyğun gələn bütün bəndləri doldurun və bütün lazımı sənədləri əlavə edin.

Xəbərdarlıq: Ərizə formanız tam şəkildə doldurulmazsa qəbul edilməyəcəkdir (*Məhkəmə Qaydalarının 47-ci qaydasına baxın*). Diqqətinizə çatdırırıq ki, Qayda 47 § 2 (a) aşağıdakılardan nəzərdə tutulur:

"Məhkəmənin digər bir sənədə istinad etmədən şikayətin mahiyyəti və həcmini müəyyənləşdirə bilməsi üçün Qaydaların 1 (d) bəndindən (f) bəndinə qədər istinad edilən bütün məlumat [*faktların ifadəsi, ehtimal olunan pozuntular və şikayətin qəbul edilmə şərtlərinə müvafiq olması barədə məlumat*] (bu məlumat ərizə formasının müvafiq hissəsində tələb olunur) kifayət şəkildə olmalıdır."

Barkod etiketləri

Avropa İnsan Hüquqları Məhkəməsindən artıq 10 ədəd barkod etiketi almışsınızsa, aşağıdakı xanada bir barkod etiketi yapışdırın.

İstinad nömrəsi

Şikayətlərinizlə bağlı Məhkəmədən aldıığınız məktubun istinad nömrəsi Sizdə varsa, bu nömrəni aşağıdakı xanada göstərin.

A. Ərizəçi (Fərd)

Bu bölmə yalnız fərdi şəxslərə aiddir. Ərizəçi təşkilat/müəssisə olarsa, Bölmə B-ni doldurun.

1. Soyadı

2. Adı və atasının adı

3. Doğulduğu tarix

							məs., 27/09/2012
Gün	Ay						

4. Vətəndaşlığı

5. Ünvan

6. Telefon (beynəlxalq şəhərlərarası kod daxil olmaqla)

7. Elektron poçt ünvanı (əgər varsa)

8. Cinsi

- kişi
 qadın

B. Ərizəçi (Təşkilat)

Bu bölmə yalnız ərizəçi şirkət, QHT, birlik yaxud hüquqi şəxs olduğu halda doldurulmalıdır.

9. Adı

10. İdentifikasiya nömrəsi (əgər varsa)

11. Qeydiyyat və ya təsis olunma tarixi (əgər varsa)

							məs., 27/09/2012
Gün	Ay						

12. Fəaliyyəti

13. Qeydiyyat ünvanı

14. Telefon (beynəlxalq şəhərlərarası kod daxil olmaqla)

15. Elektron poçt ünvanı

C. Ərizəçinin nümayəndəsi (nümayəndələri)

Ərizəçinin nümayəndəsi yoxdursa, Bölmə D-ni doldurun.

Qeyri-hüquqşunas/Rəsmi təşkilat

Hüquqşunas olmadığını halda ərizəçini təmsil edirsinizsə bu hissəni doldurun.

Aşağıdakı xanada ərizəçini hansı şəkildə təmsil etdiyinizi yaxud ərizəçi ilə əlaqənizi və ya təşkilatı təmsil etdiyiniz halda rəsmi vəzifənizi göstərin.

16. Təmsilcilik növü / qohumluq əlaqəsi / vəzifəniz

17. Soyadınız

18. Adınız (Adlarınz)

19. Vətəndaşlığınıız

20. Ünvanınız

21. Telefon (beynəlxalq şəhərlərarası kod daxil olmaqla)

22. Faks

23. Elektron poçt ünvanı

Hüquqşunas

Ərizəçini *hüquqşunas kimi* təmsil edirsinizsə, bu hissəni doldurun.

24. Soyadınız

25. Adı və atasının adı

26. Vətəndaşlığınıız

27. Ünvanınız

28. Telefon (beynəlxalq şəhərlərarası kod daxil olmaqla)

29. Faks

30. Elektron poçt ünvanı

Vəkalətnamə

Ərizəçi aşağıdakı vəkalətnaməni imzalamaqla onun adından fəalliyət göstərən nümayəndənin səlahiyyətlərini təsdiq etməlidir (Ərizə formasını doldurmaq üçün Qeydlərə baxın).

Bununla adı göstərilən şəxsin Konvensiyanın 34-cü maddəsinə əsasən verilmiş şikayətim üzrə məni Avropa İnsan Hüquqları Məhkəməsində icraatda təmsil etməsinə səlahiyyət verirəm.

31. Ərizəçinin imzası

32. Tarix

Gün

Ay

il

məs., 27/09/2012

D. Hansı Dövlətə(Dövlətlərə) qarşı şikayət edirsiniz

33. Şikayət etdiyiniz Dövlətin (Dövlətlərin) adını işaretə edin

- | | |
|---|--|
| <input type="checkbox"/> ALB - Albaniya | <input type="checkbox"/> ITA - İtaliya |
| <input type="checkbox"/> AND - Andorra | <input type="checkbox"/> LIE - Lixtenşteyn |
| <input type="checkbox"/> ARM - Ermənistan | <input type="checkbox"/> LTU - Litva |
| <input type="checkbox"/> AUT - Avstriya | <input type="checkbox"/> LUX - Lüksemburq |
| <input type="checkbox"/> AZE - Azərbaycan | <input type="checkbox"/> LVA - Latviya |
| <input type="checkbox"/> BEL - Belçika | <input type="checkbox"/> MCO - Monako |
| <input type="checkbox"/> BGR - Bolqarıstan | <input type="checkbox"/> MDA - Moldova |
| <input type="checkbox"/> BIH - Bosniya və Herseqovina | <input type="checkbox"/> MKD - "Keçmiş Yuqoslav Respublikası Makedoniya" |
| <input type="checkbox"/> CHE - İsvəçrə | <input type="checkbox"/> MLT - Malta |
| <input type="checkbox"/> CYP - Kipr | <input type="checkbox"/> MNE - Monteneqro |
| <input type="checkbox"/> CZE - Çexiya | <input type="checkbox"/> NLD - Niderland |
| <input type="checkbox"/> DEU - Almaniya | <input type="checkbox"/> NOR - Norveç |
| <input type="checkbox"/> DNK - Danimarka | <input type="checkbox"/> POL - Polşa |
| <input type="checkbox"/> ESP - İspaniya | <input type="checkbox"/> PRT - Portuqaliya |
| <input type="checkbox"/> EST - Estoniya | <input type="checkbox"/> ROU - Rumınıya |
| <input type="checkbox"/> FIN - Finlandiya | <input type="checkbox"/> RUS - Rusiya Federasiyası |
| <input type="checkbox"/> FRA - Fransa | <input type="checkbox"/> SMR - San Marino |
| <input type="checkbox"/> GBR - Birləşmiş Krallıq | <input type="checkbox"/> SRB - Serbiya |
| <input type="checkbox"/> GEO - Gürcüstan | <input type="checkbox"/> SVK - Slovakiya |
| <input type="checkbox"/> GRC - Yunanistan | <input type="checkbox"/> SVN - Sloveniya |
| <input type="checkbox"/> HRV - Xorvatiya | <input type="checkbox"/> SWE - İsvəç |
| <input type="checkbox"/> HUN - Macaristan | <input type="checkbox"/> TUR - Türkiyə |
| <input type="checkbox"/> IRL - İrlandiya | <input type="checkbox"/> UKR - Ukrayna |
| <input type="checkbox"/> ISL - İslandiya | |

Şikayətin mahiyyəti

Konvensiyonın 35-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq faktlar, şikayetlər və daxili hüquq müdafiə vasitəlerinin tükədilməsinə, eləcə də altı-aylıq müddətə əməl olunması barədə bütün məlumat ərizənin bu hissəsində ifadə edilməlidir (Bölmə E., F. və G.) (Qayda 47 § 2 (a)). Ərizəçi bu məlumatı ərizə formasına əlavə yazılı məlumat qoşmaqla tamamlaya bilər. Belə əlavə izahat 20 səhifədən artıq olmamalıdır (Qayda 47 § 2 (b)); buraya əlavə olunan sənədlərin və qərarların surətləri daxil deyildir.

E. Faktların ifadəsi


34.

Faktların ifadəsi (ardı)

35.

Faktların ifadəsi (ardı)

36.



F. İddia etdiyiniz Konvensiya və/yaxud Protokolların pozuntusunun (pozuntularının) və müvafiq dəlillərin ifadəsi

37. İsttinad olunan Maddə

İzahat

G. Hər bir şikayət üçün sözügedən ölkədə apellyasiya daxil olmaqla mümkün hüquq müdafiə vasitələrindən istifadə etdiyinizi təsdiq edin, həmçinin altı aylıq müddətə əməl olunmasını göstərmək üçün iş üzrə ölkədaxili son qərarın çıxarıldığı və alındığı tarixləri qeyd edin.

38. Şikayət	İstifadə olunmuş hüquq müdafiə vasitələri və son qərarın tarixi haqqında məlumat
-------------	--

39. İstifadə etmədiyiniz hüquq müdafiə vasitəsi varmı?

Bəli

Xeyr

40. Yuxarıdakı suala Bəli cavab vermişsinizsə, hansı hüquq müdafiə vasitəsindən istifadə etmədiyinizi göstərin və nə üçün istifadə etmədiyinizi izah edin.

[Empty box for answer to question 40]

H. Şikayətinizə baxan digər beynəlxalq instansiyalar barədə məlumat (əgər varsa)

41. Bu şikayetlərdən hər hansı biri ilə digər beynəlxalq araştırma yaxud nizamlama məhkəmələrinə müraciət etmişsinizmi?

Bəli

Xeyr

42. Yuxarıdakı suala Bəli cavab vermişsinizsə, icraat barədə qısa məlumat verin (təqdim etdiyiniz şikayetlər, beynəlxalq qurumun adı və çıxarılan qərarların mahiyyəti).

[Empty box for answer to question 42]

43. Sizin (ərizəçinin) hazırda yaxud əvvəllər Məhkəməyə təqdim etdiyiniz ərizələr varmı?

Bəli

Xeyr

44. Yuxarıdakı suala Bəli cavab vermişsinizsə, aşağıdakı xanada ərizə nömrəsini (nömrələrini) göstərin.

[Empty box for answer to question 44]

I. Əlavə olunan sənədlərin siyahısı

Bütün sənədlərin tam və oxunaqlı surətlərini əlavə etməlisiniz.

Sənədlər Sizə geri qaytarılmayacaq. Buna görə də sənədlərin əslini deyil, surətlərini göndərmək Sizin marağınızda olmalıdır.

Aşağıdakılara ƏMƏL OLUNMALIDIR:

- sənədləri sıra ilə tarixinə və məhkəmə prosesinə görə düzün;
- səhifələri ardıcıl şəkildə nömrələyin;
- sənədləri PƏRÇİMLƏMƏYİN, tikməyin yaxud bir-birinə yapışdırmayın.

45. Aşağıdakı xanada sənədləri xronoloji qaydada, sənədlərin adını qısa şəkildə çəkməklə sadalayın.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

Digər qeydlər

Ərizəniz barədə digər qeydləriniz varmı?

46. Qeydlər

Bəyanat və imza

Bununla bəyan edirəm ki, tam bilik və inamıma görə, hazırkı ərizədə verdiyim məlumat doğrudur.

47. Tarix

Gün	Ay	İl	məs., 27/09/2012			

Ərizəçi(lər) yaxud ərizəçinin nümayəndəsi(ləri) aşağıdakı xanada imza atmalıdırlar.

48. İmza(lar): Ərizəçi(lər) Nümayəndə(lər) – uyğun olanı seçin

Yazışmaların kiminlə aparılacağıının təsdiq edilməsi

Birdən çox ərizəçi yaxud nümayəndə varsa, Məhkəmə ilə yazışmaları aparacaq bir şəxsin adını və ünvanını qeyd edin.

49. Ad və ünvan: Ərizəçi Nümayəndə–uyğun olanı seçin

**Doldurulmuş ərizə forması imzalanmalı
və poçtla aşağıdakı ünvana göndərilməlidir:**

The Registrar
 European Court of Human Rights
 Council of Europe
 67075 STRASBOURG CEDEX
 FRANCE